

# Şəhriyarın “Bakı miniatürləri” necə yaranmışdır?

İnsafən, Şəhriyar yaradıcılığı Arazin bu tayında zaman-zaman qədərince tanıldıb. Sovet zamanında şeirləri, poemaları Bakıda işq üzü görüb. 1979-cu il İran inqilabından 1985-ci il sovet yenidən qurmasına doğru Qızılay Azərbaycanda Şəhriyar şəxsiyyətinə və yaradıcılığına maraq görünməmiş dərəcədə artdı.



Həmin dövrde Bakıda buraxılmış əl boyda bir kitaba çəkilmiş illüstrasiyalar isə xüsusi maraq doğurdu. Hami Şəhriyarın “Bakı portretləri”nin və əsərlərinə çəkilmiş şövqlü miniatürlərin müəllifinin kimliyi barədə maraqlandı və bu barədə AzTV böyük rezonans doğuran bir veriliş də hazırladı. İllər əvvəl Arazin bu tayında Şəhriyar sevgisini yenidən alovlandırmış həmin rəsmələrin müəllifi kim idi? Tədqiqatçı jurnalist Elmin Nurinin bu sualı cavablandırıran müsahibəsini təqdim edirik:

“Budəfəki müsahibimiz Əlyazma-lar İnstitutunun baş rəssamı, miniatür sənətinin ən peşkar davamçılarından biri Fəxrəddin Əlidir. Fəxrəddin bəy Güney sevdalısı kimi də tanınır. Şimalı Azərbaycandan böyük Məhəmmədhüseyn Şəhriyarlara ilk əlaqə quran sənətçi olmaqla yanaşı, bu tayda onun portretini çəkən ilk rəssam kimi də tanınır.

— Fəxrəddin müəllim, necə oldu ki, 40 il əvvəl Şəhriyar obrazına müraciət etdiniz?

— Milli hökumətin süqtundan sonra Cənubi Azərbaycandan Bakıya gəlmış alim Qulamhüseyn Beqdeli İran inqilabından sonra mənimlə səhbət zamanı

dedi: “Bu yaxnlarda İrana gedəcəm, sən gəl Şəhriyarın əsərlərinə miniatürlər çək”. Mən də “Heydərbabaya salam” poemasına 60-a yaxın miniatür işlədim. O, gözəl xəttat idi. Mən çəkdiyim miniatürlərə uyğun olaraq sözler yazdım. İndinin özündə də Şəhriyara heç kəs müraciət etməyib. O, eynən Füzulinin aqibətini yaşıyib. Nizamənin, Xətainin əsərlərinə miniatür çəkilib, amma Füzuli qalib kənardı...

— Deyəsən, siz Füzulinin də əsərlərinə miniatürlər çəkmisiniz?

— Mən bütün klassiklərə miniatür çəkmişəm. Ədəbiyyatımızda Qətran Təbrizi, Dədə Qorquddan belə Ələqə Vahidə qədər hamısına miniatür çəkmişəm. Biz Qulamhüseyn müəllimlə Şəhriyarın miniatürlərini yaratdıq. Sonra o çıxdı getdi Təbrizə...

— Şəhriyarın portreti necə yarandı?

— Beqdeli mənə dedi ki, “Şəhriyarın portretin çək, mən onu aparım”. Dedim

ki, baş üstə. Şəhriyarın portretini işlədim. Düzdü, onun fotosuna baxdım, amma kompozisiya mənə məxsus idi. Dağlar, yaşlılıqlar və s. Mənzərələri də portrete əlavə etdim. Bəydili portreti Təbrizə aparanda mən onu yola saldım. Bize imkan vermidilər. Portreti keçirmək olmadı. Bir yəhudü arvaddan naxışlı çərçivə almışdıq. Çok qədim ve möhtəşəm çərçivə idi. Dədilər ki, yox buna icazə vermək olmaz. Nəhayət, Beqdeli bir siyaset işlətdi. Yalandan dedi: “Bu mənim atamın portretidir, qoymam ki, burda qalsın”.

O vaxtlar da ara qarışmışdı. Portretin kimə məxsusluğunu tanımadılar. Dədilər ki, yaxşı apar, amma bu çərçivəni qoparmalısınız, Nikolay dövründən qalıb. Nə isə çərçivəni çıxardıq. Dünya miqyasında bir qanun var ki, bir sənət əsərini başqa ölkəyə aparmaq olmaz. Gərək xüsusi komissiyada onun sənət dəyeri heçə endirilsin ki, həmin əsəri başqa yerə aparmaq olsun. Amma biz isteyirdik ki, Şəhriyar bu portreti görsün.

— Şəhriyar o portreti görə bilmışdim?

— 1990-ci ildə Tehranda Beqdelinin “Şəhriyarlara görüş” adlı kitabı çıxmışdı. Bu kitabda o yazdı: “Mən ilk dəfə Şəhriyarın görüşüne çıxanda eyvanda durmuşdu. Yaxınına gəldim. İstədim ayağından öpəm, imkan vermedi, əlindən öpməyə çalışdım, yənə imkan vermedi, məni tənayırdı. Məni göründə ağladı. Dedim ki, ay ustad, sənin Bakıdan bir portretini gətirmişəm. Orda Fəxrəddin adında bir nəqqas var, o sənin portretini çəkib. Dedi hardadı portret? Dedim, aşağıda maşındadır. Tez düşdüm gətirdim. Çok şadlanı, kövrəldi də”.

Ondan sonra Beqdeli Bakıya gələndə

mən onun əsərlərinə çəkilmiş miniatürləri də verdim ki, Şəhriyara aparsın. Şəhriyar deyib ki, “Fəxrəddin bizim qardaşımızdır. Mən onun boynunu qucaqlayıb əllərin-dən öpürəm”. Portret bu taydan o taya aparılan gözəl bir ərməğan oldu.

Sonradan Təbrizdə mənim Şəhriyara aid bir kitabım da çıxdı. 15 miniatürüm də o kitabda var. Mən də sevindim ki, axır ki orda da mənim kitabım çıxdı. Kitabda Şəhriyarın mənə dediyi sözlər də yazılımışdı.

— Ne yazılmışdı?

— Yazılmışdı: “Əllərinə qurban olum, nə gözel şəkillərdir. Məni indiyə qədər heç kəs saymayıb. Adımı belə tutmayıblar. O taylı qardaşımın göndərdiyi şəkil mənim üçün ən dəyərli hədiyyədir”.

— Telefon danışçılarınız da olub-muş ....

— Bir gün həmin Beqdeliye dedim ki, Şəhriyarın telefon nömrəsini mənə ver-sin. Təbriz, Məqsudiyyə küçəsi, 38 nömrəli evdə yaşayırı. Zəng vurdum, əvvəlcə oğlu götürdü, sonra ustadın özüne verdi. Dedim ki, ustad mənəm, Bakıdan sənin portretini çəkən Fəxrəddin. O bunu eşidib çox kövrədi. Onunla əlaqə quran ilk sənətçi mən olmuşam. Mən onunla danışanda nə Bəxtiyar Vahabzadə, nə də Süleyman Rüstəm onun səsini eşitmışdı.

— Həmin danışçıdan yadınızda nə qalıb?

— Demişdi: “Fəxrəddin sənin əllərinə qurban olum”. Cavab verirdim ki, ustad elə demə, mən sənə qurban olum. Vəziyyəti çox ağır idi. Həyat yoldaşı da çox pis halda idi. Şəhriyar mənə demişdi ki, ay Fəxrəddin, kaş mən ölüydim onun yerine. Bu qoca vaxtında nə bələya düçər olmuşam. Mən ona təselli verməyə çalışdım.



Cox vaxt ikimiz də kövrelirdik.

Atam yaşında kişi idi, onunla danışanda, ele bil, atamlı danışirdim. De-yirdim ki, ustad, hər şey yaxşı olacaq belə deməyin, biz sizin yolunuza gözləyirik. Hətta arzumuz var ki, sizi təyyarə limanından şəhərə qədər çıxınlımızdə gətirək”. Amma onun gəlməyinə imkan vermədilər.

— Şəhriyarlara bağlı daha nələr etmisiniz?

— Seçilmiş əsərlərini buraxmışam. Mənim xeyli miniatürlərim də o əsərlərin içində var.

Elmin NURI”.

Çapa hazırladı:  
T. RÜSTƏMLİ, “Xalq qəzeti”